

GP1704-2FV PON

Router BDCOM GP1704-2FV PON Səs WiFi ONU, 1-Port GPON/EPON (SC/UPC), 1-Port Gigabit RJ45 + 1-Port 100M RJ45 + 1-Port RJ11(POTS)

BDCOMGP1704, daxili simsiz, VoIP və CATV funksiyalarına malik ağıllı abunəçi terminalıdır. BDCOM GP1704, telekommunikasiya operatorunun integrasiya olunmuş çoxservis şəbəkəsinə yönəlmişdir. BDCOM GP1704, beynəlxalq ITU-TG.984/988 standartına və GPONCTC2.0 texniki tələblərinə uyğundur.



Ətraflı

ƏSAS XÜSUSİYYƏTLƏR	
PON portu	1x SC/UPC
Şəbəkə interfeysi	1x GE + 1 FE TX
Wi-Fi	300 Mbps
POTS	1
USB interfeysi	1
Çıxış güc	0.5-5 dBm
Qəbuledici həssaslığı	< -28 dBm
Enerji təchizatı	Giriş: 100-240V akupt çıxış: 12V / 1A
Maksimum enerji istehlakı	10 Vt
Ətraf mühitin işləmə temperaturu	0.. +45 °C
Saxlama mühitinin temperaturu	-40.. +85 °C
Ətraf mühitin işləmə rütubəti	10 .. 85% kondensasiya olunmayan
Saxlama mühitinin rütubəti	5 .. 95% kondensasiya olunmayan

VLAN • 4K VLAN • Port əsaslı VLAN • IEEE 802.1Q VLAN • CTC2.0 VLAN	IP xidmətləri • DHCP server / Müştəri • Yönləndirmə/Körpü/Hibrid rejimi • DNS, DDNS • PPPOE • NAT/NAPT
GPON xidmətləri • AES128 şifrələmə alqoritmi • MAC/Loid/Hibrid Doğrulama Radio rabitəsi • 802.11b/g/n • 2x2 MIMO • Çoxlu SSID • SSID şifrələmə • Simsiz kanal (konfiqurasiya edilə bilər)	QoS • Yarım duplex rejimində geri təzyiq axınının idarə edilməsi • IEEE 802.3 x tam duplex axın nəzarət • Xətt rəhbəri mexanizmi • IEEE 802.1p, CoS • Hər port üçün 4 prioritet növbə • WR, SP və FIFO növbə planlaşdırma alqoritmləri • Hər port üçün sürət limiti • SLA və DBA
Telefon xidmətləri • SIP, H.248, T.38 FAKS • Üçtərəfli zəng • Zəng gözləyir • Qaynar xəttə zəng	Etibarlılıq • CLI, HTTP, SNMP, TR069 və TELNET idarəetmə rejimləri • Proqram təminatı yeniləmələri vasitəsilə TFTP və WEB, OMCI və s. • Yerli və ya server tərəfindəki sistem qeydləri • Dövr aşkarlanması • Ölən nəfəs signalı göndərmə qabiliyyəti • TX/RX Optik Güc Signalı
Şəbəkə təhlükəsizliyi • MAC ünvanlarının sayının məhdudlaşdırılması • MAC filtrlənməsi • Port Mühafizəsi	Çoxyayım • Şəbəkə Trafik izləməsi (IGMP izləmə, MLD izləmə) • Dinamik Çoxyayım CTC • Çoxyayım Qrup Məhdudiyyəti • Sürətli çıxma funksionallıq
Ölçülər	140 x 105 x 30 mm
Çəki	200 q